

## 1990-ci illər Azərbaycan şeiri – yeni ictimai-siyasi mühitin poeziyaya təsiri

Şəmsurə İsmayılova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

**Annotasiya.** Məqalədə 1990-ci illərin – ölkədəki yeni ictimai-siyasi mühitin poeziyaya təsiri məsələləri araşdırılır. Qlobal hadisə və proseslərin çağdaş şeirə göstərdiyi təsir, bədii mətnin cəmiyyət, tarixi proseslər, ictimai şüurda baş verən təbəddülətləri eks etdirməsi kimi məqamlar tədqiq edilir. Dünyada və ölkədə baş verən hadisələrin Azərbaycan şeirinə ideya, mövzü, problematika, məzmun cəhətdən bir sırə yeniliklər göstirməsi əsas nüanslar kimi önə çəkilir.

Getdikcə poeziyada milli varlığın qorunması və təsdiqi uğrunda döyüşlərin inikası müşahidə olunmağa başlıdı. Buna baxmayaraq, şeirdə artıq optimist axının kəskin surətdə zəiflədiyi, pessimist poetik əhvali-ruhiyyənin müqayisədilməz dərəcədə gücləndiyini deyə bilərik. Demək olar ki, bütün şairlərin ictimai-estetik mövqeyindəki ciddi yenilənmə qabarıq surətdə nəzərə çarpıldı.

**Açar sözlər:** milli düşüncə, keçid dövrü, azadlıq, harmoniya, degradasiya, Qarabağ, mühərribə

Məqalə tarixçəsi: göndərilib – 16.01.2023; qəbul edilib – 30.01.2023

## Azerbaijani poetry in the 1990s - the influence of the new socio-political environment in poetry

Shamsura Ismayilova

Institute of Literature named after Nizami Ganjavi. Azerbaijan.

**Abstract.** The article analyzes the issue of the impact on poetry of the new socio-political environment of the 1990s in the republic. The influence of global events and processes on modern poetry, the reflection of ongoing conflicts in society, historical processes, and public consciousness are explored. The main nuances of the events happening in the world and the republic, which brought new ideas, themes and content to Azerbaijani poetry, are highlighted.

Gradually, poetry reflects the struggle for the preservation and establishment of the national spirit. Despite this, one can speak of weakening of the optimistic stream in poetry, an intensification of the pessimistic mood. Serious innovations can be clearly observed in the socio-aesthetic position of all poets.

**Keywords:** national thinking, transitional period, freedom, harmony, degradation, Karabakh, war

Article history: received – 16.01.2023; accepted – 30.01.2023

## Giriş / Introduction

1990-ci illər poeziyası özündə yalnız milli ruhun, milli düşüncənin çətinliklərə müşayiət olunan dövrünü ehtiva etmərir. Bu daha çox dünya məkanında gedən bir sırə xaotik, qarışq proseslərin gedisətindən da zəmin alır. Təbiidir. Biz dünyanın bir parçasıyıqsa, onun istənilən bir

yerində baş verən dəyişiklik mütləq mənada öz təsirini göstərmüş olacaqdır. XX əsrin 90-ci illəri də bu baxımdan əlahiddə olmuşdur. Yetmiş il hökm sürən sovet imperiyasının qürübu, addım-addım öz sonunu gətirməsi, nəhayət, 80-ci illərdə acı bir məğlubiyyətlə yekunlaşması sənətə, ədəbiyyata da müstəsnə təsirini göstərdi. Axı yetmiş ilə yaxın zaman kəsimində əksər məqamlarda dövrün hakim ideologiyasına adekvat olaraq pərvəris tapan, ilk vaxtlarda hətta onun "vintciyi", "təkərciyi" statusunda əsərlər meydana qoyan ədəbiyyat öz ideallarının olmazlıyinə az da olsa inanmışdı. Belə çıxırdı ki, hər şey puç və əfsanə imiş!... Hər halda inanılan və etiqad ünvanına çəvirən sovet vətəndaşı modeli qürub etmiş, əvvəzdən çəşqinliq içində olan insan gəlmidi ədəbiyyata. Söhbət əlbəttə ki, 1980-ci illərin sonlarının götirdiyi çəşqinliqdan gedir. Bütün dünyani saran bu çəşqinliğin adı xalqların müstəqilliğini qazanması naminə meydana atılma səbəbi ilə bağlı idisə, digər amillər bu istəklə eyni sırada qabarın proseslərlə əlaqədar idi. Polşada, Çexoslovakıyada, Macarıstanda demokratiya istəyi ilə təşkil olunan mitinqlər, İkinci Dünya Müharibəsindən sonra kapitalist rejiminin hökm sürdüyü AFR ilə kommunist ADR-in birləşməsi, Yuqoslaviyanın süqutu və s.

## Əsas hissə / Main part

SSRİ-nin öz sərhədləri daxilində də vəziyyət qarışıq və mürəkkəb idi. Qarabağ iddiası ilə ermənilərin alovlandırdıqları yeni münaqişə dalğası, hər gün Qarabağla bağlı xoş olmayan xəbərlərlə üz-üzə qalmaq, paytaxtda çalxalanma rüseymlərinin baş qaldırması bəlli edirdi ki, Azərbaycan tezliklə milli münaqişənin mərkəzinə çevrilə bilər. Belə də oldu. 1988-ci ilin 20 fevralında Dağlıq Qarabağın Vilayət Şurası bu regionun Azərbaycandan Ermənistana verilməsinə səs verdi, 1988-ci il martın 1-də sovet qoşunu Sumqayıta, 1988-ci il iyunun 23-də isə 5 ay davam edən milli münaqişənin dayandırılması üçün Ermənistana, Azərbaycana – Dağlıq Qarabağa yeridildi. Az zaman kəsimində müxtəlif respublikalarda yaranan narazılıqların nəticəsi kimi xalq cəbhələri formalasdı, bəzi ölkələrdə suverenlik elan edildi. 1990-ci il, 11 mart Litva, 4 may Latviya, 23 iyun Moldova, 12 iyun RSFSR, 16 iyun Ukrayna, 1991-in 31 mart Gürcüstan, 18 oktyabr Tatarıstan, 20 avqust Estonia öz suverenliyini elan etdi. Daha sonra 1989-cu ildə Fərqliyətli ahlışa türklərinə qarşı törədilən cinayətlər və onların küll halında köçürülməsi, 1990-ci ilin iyun ayında Qırğızistanda qırğız-özəbək qarşılardan yaranması, Krimda Krim tatarları ilə ruslar arasındaki qarşılardalar, Moldovada Dnestryani Moldova Respublikası məsələsinin ortaya atılması, Cənubi Osetiya və Abxaziya arasında, Şimali Osetiyada, Çeçenistanda müstəqillik və torpaq uğrunda aparılan mübarizələr – hər biri yeni dünya düzəninin gəlişini hazırlayırdı. Dünyanın dörd bir tərəfində dalgalanan milli-ətnik münasibətlər, ərazi iddiaları, milli azadlıq istəyi və onun uğrına aparılan savaşlar, milli hərəkatlar qlobal xarakterli proseslərin xarakterik xüsusiyyətləri idi. Ona görə baş verənlər bir-birinə təsirsiz qalmadan ötüşmürdü. Dünyada, SSRİ məkanında, lokal olaraq, ölkədə baş verənlər sanki çalxalanan yer kürsindən öz "nəsibini" almaq gerçəkliliyinin göstəricisi idi. Azərbaycanın bu sırada qazandıqları da oldu, itirdikləri də. 1980-ci illərin sonlarında Dağlıq Qarabağ münaqişəsinin kəskinleşməsi, Dağlıq Qarabağla bağlı ərazi iddialarının qaldırılması, Ermənistana Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana torpaqlarına birləşdirilməsi haqqında verdiyi qərar, Bakıda, Sumqayıtda, Qarabağ ərazisində baş verən qarşılardalar, 20 Yanvar qətləmisi və s. hər biri insanlarda qəribə bir ümidişsizlik, çəşqinliq abhavası doğursa da, haqsızlığın, sarsıntıının doğurduğu mübarizə ruhu ümumxalq miqyasında milli oyanış əzmini götirmiş oldu. Nəticədə 1991-ci il, oktyabrın 18-də respublika Ali Sovetinin növbədənəkar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin elan edildi. 1990-ci illərin mənzərəsini xarakterizə edən yeganə ürəkaçan fakt yalnız bundan ibarətdir, desək, yanılmayıq. Ardınca gələn isə ancaq fəlakətlər sırasıdır. Xocalı soyqırımı, bir-birinin ardınca yaşanılan torpaq itkiləri, qəllələr, terrorlar, özbaşnalıqlar, işyan, milli-siyasi proseslərdən zəmin alan Gəncə hadisəsi və onun yaratdığı vətəndaş mühərribəsi təhlükəsi, qəşqinliq əzabı, şəhid xəbərlərinin yaşatdığı acılar, Şuşanın, Ağdamın işğalı və bütün baş verən haqsızlıqlara dünya birliyində etina edilməməsi, susqunluq və laqeyd münasibəti. Bütün baş verən hadisələr ədəbiyyata, poeziyaya öz

təsirini göstərir, üşyan, haray, ağrı şəklində üzə çıxırı. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk Məmməd Araz, Sabir Rüstəmxanlı, Cabir Novruz, Zəlimxan Yaqub, Musa Yaqub, Məmməd İsmayıllı, Akif Səməd, Fikrət Sadiq, Ramiz Qusarçaylı, Füruze Məmmədli və başqa bu illərdə yazdığı şeirlərdə bu dövrde baş verən bütün tarixi-siyasi proseslərin inikasını görə bilarık. Poeziy, çəvik və operativ davranışmağa çalışır, hadisələrin axarı, hərəkət trayektoriyasına adekvat şəkildə zamanın obrazını özünün poetik təcəssüm predmetinə çevirməyə çalışır. Bu illərin əksər şeirlərinin intonasiyası kəskin, ironik modus güclü idi, daha çox qəzəb, daha çox üşyan, xalqın təklənməyindən, məmər özbaşınlığından şikayət və başsız qalmağın fəci durumu meydanda olan əksər şeir nümunələrində yer alırdı: "Mən biliram: geriye yol yoxdur atam! /Öncül oğul dönüb geri baxmir, atam!" (M.Araz); "Əhrimənər yuvasını darmadağın edəcəksən, /Qalxıb sabah Aya, Marsa, ulduzlara yetəcəksən, /Altı milyard insanlığım, qarı düşmən, sənsə təksən, /Zəhər saçan bir əfisən, tor quran bir hörtüməçksən." (X.R.Ulutürk); "Nə qədər ki, qisası yağıdan almamışq, /Düşmənin qollarını yanına salmamışq, /Haqqımızı qazanıb qələbə çalmamışq, /Eşqim, ruhum, mənliyim hərəsi bir yaraqdır! /Bu da bir cür imtahan, bu da bir cür sınaqdı! /Vətən, əymə qəddini, dar gündü, dar ayaqdı!!!" (Z.Yaqub); "Qalx, düşmən əlində vətən çırpinır, /Qayaya çırılır, daşa çırılır, /Qalx, qovaq göylərdən bu qara yeli. /Irəli, irəli, ancaq irəli!" (F.Mehdi); yaxud "Geysin döyüş paltarını Alov saçan dağ-dاشımız, /Ağlamayın, məlhəm deyil yaramıza göz yaşımız!" (H.Kürdəoğlu).

Daha çox qisas yanğısı, emosional ritorika, sinmamaq, düşməndən öc almağa çəgiriş notları bu illərin poeziya nümunələrində qabarlılığı ilə seçilir. Şeirlərdə millətə müraciət də vardi: "İçində yan, ağı deyib, ağlama/ ağlamağın yeri deyil, ağlama"; "yox, ağlama, ana millət, ağlama/qorxuram ki, sina millət, ağlama" (Məmməd Araz), döyüşçüyə müraciət də: "Əcdadımız yatan bu dağ sənindir, /Viranə görünən yaylaq sənindir, /Odu söndürülən ocaq sənindir, /Qaçma bala, qaçma, torpaq sənindir!!!" (H.Kürdəoğlu). Gah vicdan ittiham olunurdu: "Müsibətlər, məşəqqətlər/Edir yaman tügən bu gün! /Yatan vicdan, /Oyan vicdan! /Sən vətənin keşiyində dayan, vicdan." (N.Xəzri), gah da şair "mən": "İşıqlısız, Dəlidəqsiz, Kəlbəcərsiz nə vətən, /Qırqız hanı, Turşay hanı, Ağbulaqsız nə vətən, /Qarabağsız ah çəkirdik, Qarabağsız nə vətən, /O gözallılık səltənəti tapdalanırsa, /Neynirik bu canı biz?!" (H.Kürdəoğlu); "Cirtdan boyda Çeçenistan /Dəvə boyda Rusiya dərs verəli/Onu şöhrət möqamından endirəli /Mən özümü necə varsa, /Elə görüb utanıram./İndi çəçen qeyrətindən/Dars götürüb utanıram" (B.Vahabzadə).

Allaha üz tutulur, baş verənlərin hesabı ondan sorulmaqla yanaşı, bəşər faciələri qarşısında aciz qalan insanların son ümidi yeri kimi həm də Tanrı obrazı öne keçirdi. Sənki XX əsrin sonunda yaşananların aqibəti Tanrı cəzası kimi mənalandırılır, müharibələr, qanlı-qadali prosesləri ondan uzaq düşüb tamaha, dünya malına hərisliyə boyun əyməklə əlaqələndirilirdi. Fikrət Qoca yazdı: "Vaxt varikən yiğisin /qayıdın həddinizə, /öz sərhəddinizə/öz səddinizə siğışın. /Tamatınızdan qaçın/Gözlərinizi geniş açın".

Məhz bu davamlı iztirabların və mənəvi çöküşün təzyiqi altında Azərbaycan şeirindən müsbət emosiyalar, şən və qayğısı yaşantılar sürətlə yoxa çıxmaya başladı. Hətta müstəqillik əldə olunduqdan sonra belə onun sevinci və nəşəsini şeirlərin lirik qəhrəmanları artıq qoruyub saxlamaq iqtidarından deyildi. Poeziyanın şən və şux lirik "mən"i öz yerini iztirab çəkən, tərəddüdə qapılan, çəşqin, depressiv duruma düşən şair "mən"inə verdi. Şaire Füruze Məmmədli yazdı ki:

*Ya Rəb, necə oldu bəs,  
O şeirli günlərim?  
Sözdü, səsdi, ritmdi  
O xeyirli günlərim.*

*Kimə üz tutub getdi?  
Hara iz tutub getdi?  
Sözdən söz tutub getdi  
O sehirli günlərim. [2, s.343]*

Getdikcə poeziyada milli varlığın qorunması və təsdiqi uğrunda döyüşlərin inikası müşahidə olunmağa başlıdı. Buna baxmayaraq, şeirdə artıq optimist axının kəskin surətdə zəiflədiyini, pessimist poetik əhvali-ruhiyyənin müqayisədilməz dərcədə gücləndiyini deyə bilarık. Demək olar ki, bütün şairlərin ictimai-estetik mövqeyindəki ciddi yenilənmə qabarlıq surətdə nəzərə çarpıldı. Bu yenilənmənin ideya-estetik məzmununu həmin illərdə Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Məmməd İsmayıllı, İsa İsmayıllzadə, Şahmar Əkbərzadə, Eldar Baxış, Füruze Məmmədli və digərlərinin yaradıcılığı aydın tacəssüm etdirir. Bu şairlərin şeirlərində boy göstərməyə başlayan özünəməxsus bir estetik keyfiyyət – düşmənə təslim olmamaq, tarixdən dərs götürmək, milli duyğuları parlaq şəkildə ifadə etmək idi. Onların əsərlərindəki doğma vətənini və millətin erməni-rus, daşnak-boşhevik işgalçılardan xilas etməyə bütün varlığı ilə can atan lirik "mən" öz səsini dünənin ən böyük və "ədalətli" ünvanlarına çatdırmaq niyyətində görünür. Vətən harayı və döyüşkən ruhlu şeirlərindəki özünəməxsus döyüşkən avazı ötən əsrin əvvəllərindəki Əhməd Cavad və Almaz İldırımın, həmin əsrin ortaları və sonlarındakı Balaş Azəroğlunun, Söhrab Tahirin, Mədinə Gülgünün və başqalarının poetik hayqırışları ilə müqayisə etmək olar. Yaralı vətənə sevgi, yad əllərdə mənliyi tapdanan millətin əzəmətinə inam, ruhsal bütövlüyü qorumaq ehtirası – 1990-ci illər poeziyasından öz ictimai-estetik kredosuna görə artıq bu düşüncələrlə silahlanan fərqli bir poetik şəxsiyyət boy verirdi:

*... Bakının işığını  
Qocasını, uşağını  
Güllələdilər, güllələdilər...  
Nəvəmin nəvəsi, bunu bil!  
Bunu bil, bu yurdun daşı, ağacı  
Yağı olsan öz-özünə,  
Yer üzü sənə düşmən!  
Bil və heç vaxt unutma! [3, s.13]*

Ələmdar Quluzadə "Qarabağ oyunu" kitabında ilk didərginlərin faciəsini Qarabağ oyununun bir gedisi kimi də səciyyələndirir. Müharibənin özüünü, bütün sonrakı faciələrin başlangıcı olan, ən ağır, mənəvi və əxlaqi gerçəkliyi əks etdirən didərginliyi öz mətnində xalqın faciəsi səviyyəsində ümumiləşdirən şair həm də bu müsibətləri yana-yana yaşamış, dilləndirə bildiyi siziltülərlə ifadə etmişdir. Qədim tarixi məskənlərimizin, ulu babalarımızın oğuz ellərinin yaşadığı torpaqların, Dədə Qorqudun ayaq basdığı müqəddəs yerlərin türklərdən təmizlənməsini türkən böyük faciəsi kimi səciyyələndirən şair Qarabağın üzərində dolanan tufanın həyəcanını yaşayır:

*Qarabağ mahalı öz yuxusundan  
Ayılıb qalxıbdır aranlı, dağlı,  
Qəzəblər sıyrılıb çıxaraq qından  
Ədalət axtarır əliçəraqlı. [4, s.23]*

### Nəticə / Conclusion

Göründüyü kimi, müstəqillik dövründə dünyada və ölkədə baş verən qlobal hadisə və proseslər nəticəsində Azərbaycan şeirinə ideya, mövzu, problematika, məzmun cəhətdən bir sıra yeniliklərin gəldiyini deyə bilarık. Azadlıq, Tanrı, ölüm, müharibə, şəhidlik, qaçqınlıq kimi mövzular şeirin əsas bədii təcəssüm predmetinə çevrildi. 1993-cü il isə ölkədə ictimai-siyasi hadisələrin dönüş nöqtəsi kimi dəyərləndirilməlidir. Ədəbiyyatşunas alim Elnarə Akimova yazır "1993-cü ilə qədər poeziyada hakim olan ovqatla 1993-cü ildən sonrakı ovqat arasında kəskin fərq var. Bu ovqat dəyişimi poeziyanın müraciət etdiyi mövzularda yox, onlara münasibətdə təzahür etmişdir. 1990-ci illərin ortalarına qədər poeziya daha çox çılğın, əsəbi notlar üzərində gəzisiş, pa-

fos, çağırış, üşyan ruhu daha öndə qərarlaşdı. 1990-cı illərin ortalarından başlayaraq poeziyada daha təmkinli şair ədası, loyal yanaşma güclənir. Bu, Heydər Əliyevin sayəsində getdikcə səngi-yən müharibə alovunun, aradan qalxan siyasi hərc-mərcliyin nəticəsi idi ki, bədii fikirdə də proseslərə daha üstün baxışı şərtləndirmişdir” [1, s.90-91]

Hakimiyyət dəyişikliyi, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə geliş, müharibədə atəşkəsə nail olunması, hadisələrin nisbətən dinc mərhələyə adlayaraq stabillaşmaya doğru inkişafı bu ovqatın paralel olaraq poeziyaya da adlamasına və poeziya nümunələrinə əyani şəkildə əksini tapmasına səbəb oldu.

### Ədəbiyyat / References

1. Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklilikdən idealə. Bakı: Elm və təhsil, 2018
2. Firuzə Məmmədli. Seçilmiş əsərləri. I cild. Bakı: Yurd, 2002
3. Kəramət. Dünyadan keçib gəlirəm. O gecə. Bakı: Gənclik, 1990
4. Quluzadə, Ə. Qarabağ oyunu, Bakı: Azərbaycan, 1993

## Азербайджанская поэзия 1990-х годов – влияние в поэзии новой общественно-политической среды

**Шамсуре Исмаилова**

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

**Резюме.** В статье анализируется вопрос влияния на поэзию новой общественно-политической среды 1990-х годов в республике. Исследуются моменты влияния глобальных событий и процессов на современную поэзию, отражение происходящих конфликтов в обществе, исторических процессах, общественном сознании. На первый план выделены основные нюансы событий, происходящих в мире и республике, принесшие в азербайджанскую поэзию новые идеи, темы и содержание.

Постепенно в поэзии наблюдается отражение борьбы за сохранение и утверждение национального духа. Несмотря на это, можно говорить о невиданном резком ослаблении в поэзии оптимистической струи, усиление пессимистического настроя. В общественно-эстетической позиции всех поэтов можно отчетливо наблюдать серьёзные инновации.

**Ключевые слова:** национальное мышление, переходный период, свобода, гармония, деградация, Карабах, война